



Prezident İlham ƏLİYEV: “Neftçilərin qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir”



Əvvəl 2-ci seh.

O dövrə bu dövrü müqayisə edəndə, men müstəqilliyin ləzzətini yaxşı bilirməm. Başqları belkə də elə-bəla hissə edir. Lezzətinə görürəm, heyran oluram. Bir səzümüz yox idi, gedirdik, ele müdafiə etmeye. Bir quyu almaq üçün bir həftə qalırdım Moskvada, isbat edim ki, bu quyunu vermək lazımdır, bu quyunu qazmaq lazımdır. İndi özümüz öz ağamizqı, quymuzu da qazırıq, hərənən boş da çıxa bilər. Ozmüzük də, özümüzükündür, oysa, nece çıxar elə də çıxın. İndi bütün bunlar canab İlham Əliyevin gördüyü işlərin nəticəsidir.

Dünen men bu məlumatlara qulaq asdım. Düz gecə saat 11-dən qulaq asdım. Gör, hele bu il ne qəder yeniliklər əldə olunub, elə her il. Sonra müqayisənən qulaq asdım. Allaha şükür, Allah ona bir yaddaş verib ki, mənənən de yaxşı bilir, ne vaxt ne almışam. O re-qəmənləri bər-bir - özdən hərənən xənimim də turur bir yerda baxırıq - ingilis dilində, bir dənə kagız yox, bu qədər şeyi yadda saxlamaq. Buraları hamisi nece yadda qalib, bir-bir bunların hamisi deyilir. Hər, bər-bər şeyi qeyd edim, ayın 11-de Pirsəğıda mənim 90-

illiymi keçirdilər. Bunlar mənim 10 illiyimdə dedilər eləyek, 80-də dedilər. Axiy dedim, 90 idir də. Orada bir söz dedim. Biri deyir ki, gelin, Xoşbəxt yaşını çevirek 91-e, tərsinə 19 deyek. Dedim, nece deyirsiniz deyin, doxsan doxsandır, isteyirsinə tərsinə de, isteyirsinə düzüne de.

Sonra orada bir şeyi təkrar etdim. Men evlənməsem, Neft Daşlarında işləyirəm. Amma xənimini kendədər, şəhərə gedir-gelir, özü de o vaxt yollar Pirsəğıda bir kökdəydi. Həç gedib-gelmək olmurdı. Gördüm bu yaxıq lap eziyyət çekir. Bəxtiyar Məmmədov idarədə mənim rəsimi id. Ona bir ərizə yazdım. Dedim ki, Bəxtiyar Məmmədov, ya Pirsəğıya elektrikça çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gəzümün içine baxdı: nə da-nırsanın, nə yazımsın? Dedim, yazımasam da, bax. Sonra bir az fikirləşib dedi ki, elektrikça çəkdir, bilmərem, amma sənən ev verərəm. İndi o gün cənab İlham Əliyev Pirsəğıya elektrikça ilə gəldi. Men gördüm bu elektrikcəni, ay Xoşbəxt, 60 ildən sonra sonən elektrikən gəldi Pirsəğıya. İndi Bəxtiyar sağ olsayıd, deyəcəki evi qaytar. Elektrikcə gəldi evi neynir?

İndi bir kənddə, mənim bala-ca kəndimdə gör nə qədər deyisliklər olub. İndi de söz geldi, gerek deyim. Atam Pirsəğıda ev tikidərində bizi bəvirmiz demək olar, kəndin bütün evlərindən yaxşı idi. İndi o qədər gözəl evlər tikilib ki, bizim ev bunların yanında komaya oxşayı. Sizin haqqınızda o dəfə danışdım. Sizin gərdiyyünüz işlərin de hamısı göz qabağındadır - iştir Azerbaycan üçün, iştir bütün

Size uzun ömr, cansağlığı arzu edirəm.

Mehriban xənim, Sizin haqqınızda danışım. Bu gün oxudum, görürəm, saytınızda meni tebrük etmisiniz. Axşamadək dözməmisiniz, elə gündüz tebrük etmisi-niz. Men Sizden de çox razıyam.

dünya üçün. Siz Azerbaycanı bütüñü Avropana tanımışınız. İndi Avropana elə bir ölkə yoxdur ki, Azerbaycanı tanımışın. Gedirsiniz kəndlərə, gedirsiniz məktəblərə, bağçalarla, camaatdan xəber tutursunuz. Uşaqlarla bir yerde şəkil çəklərlərəsiz.

İndi İlham Əliyev haqqında demək istemirəm, o, artıq bunları edə-ede gedir. İndi Siz de yarsına girmisiniz, görək kim çox adıma-

görər, kim onların qayğılarına da-ha çox qalar.

Men Sizə də uzun ömr, cansağlığı arzulayıram, her haldə bizi ayıram Hyustonda bir yerde külüng vurmusqu. Men həmişə tekrar edirəm ki, Siz, bizim bacımız, arxamızca həmişə su atırımdı ki, işiniz yaxşı getsin. O da bir günər id. İndi de el-əle verin İlham müellimlə, Prezidentimizlə el-əle verin, bu respublikanın inkişaf üçün, geleceyi üçün eliniziñden ne gelirəsə edin. Yəqin neftçilər arasında məndən yaşın yoxdur. Beləka rərah işlər de ola, onlar hamisının adından demek isteyirəm öz sözümüz, bizi sizin arxanzıda da ki miyanmışıq, hər ne olsa, harada olsa. Çünkü nətənənəsəy Azerbaycanın da-yığıdır. Neft sanayesi, indi qeyri-neft sektorlu deyirler, mənim sözümüz yoxdur. Elbəttə, ilk illər neft seyəsindən başqa bizim elimizdə elə bir şey yox idi ki, respublikanı qabağ'a aparaq.

Birinci növbədə, elbəttə, en tez gelir götürmek üçün esas element nət id. Respublikanın və-ziyətini ancaq neft seyəsəsi ilə düzəltmək olardı. Ona görə de cənab Heydər Əliyev taktikinə düz-gün seqdi. Onun neft strategiyası

Sağ olun, çox sağlam olun. Men Sizə çox minnədarıdəm, bu qədər adam yığılıb burası, onların hamisiniñ adından demek isteyirəm öz sözümüz, bizi sizin arxanzıda da ki miyanmışıq, hər ne olsa, harada olsa. Çünkü nətənənəsəy Azerbaycanın da-yığıdır. Neft seyəsəsi, indi qeyri-neft sektorlu deyirler, mənim sözümüz yoxdur. Elbəttə, ilk illər neft seyəsindən başqa bizim elimizdə elə bir şey yox idi ki, respublikanı qabağ'a aparaq.

Diqqətinizə görə çox sağlam olun.



Yubiley mərasimi konsern proqramı ile davam edir.



Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Məşgulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Meclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 16-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Madde 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunveriliç Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 75, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (1 kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (1 kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (1 kitab), maddələr 1380, 1408, № 12 (1 kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380) 9-cu maddəsinin "o" bəndində "məlumatlarını" sözündən sonra "həbət iş yerindən elektron qaydada arayış" sözəri eləve edilsin.

Madde 2. "Məşgulluq haqqında" Azərbaycan Respublikası Qanunu-nun (Azərbaycan Respublikasının Qanunveriliç Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381) 31.1-ci maddəsinin "əmək müqaviləsi bildiriş" üzrə elektron informasiya sistemine" sözüle ri "elektron informasiya sisteminin "Əmək müqaviləsi bildiriş" altistemi-nə" sözəri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il

Prezident İlham ƏLİYEV: “İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir”



Biz dərin milli-mənəvi teməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizdən ayrılmaz hissəsidir. Bizi öz dinimizə bağlıyıq, dünənda islam mədəniyyətini təbliğ edirik. Dünənda coxsayı konfranslar, sərgiler, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, islam mədəniyyətinin həqiqətləri dünya ictihadıyyətine təqdim edilir. Bizi İslami olduğu kimi, süh, mərhamət dini kimi dünənya-yı təqdim edirik, və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.

AZƏRTAC xəber verir ki, "İlham Əliyev, İnkışaf - məqsədimidir" cəxçildiliyinin yenice çapdan çıxmış 95-ci kitabında yer alan bu fikirlər dövlət başçısının Ramazan ayı münəsibətilə iftar mərasimində İştirakçı zamanı söyleydi nitqində yer alıb.

Akademik Ramiz Mehdiyev buraxılışına məsul olduğu cəxçildiliyin növbəti kitabındakı materiallar 2019-cu ilin mayından avqust ayınadək dövrə hətənək olub.

Cəxçildiliyin 95-ci kitabına Prezident İlham Əliyev Azərbaycana rəsmi sefər gelmiş Polşa Respublikasının Prezidenti Andrey Duda, Türkiyə Böyük Millət Meclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç, ATƏT Parlament Assambleyasının prezidenti George Tsereteli, UNESCO-nun baş direktori Odre Azule ilə görüşlərinə və danışlığını dair materiallar daxil edilib. Nəsrdə Azərbaycan Prezidentinin Çin, Almaniya, Rusiya, ABŞ, Səudiyyət, Ərəbistan və digər dövlətlərin, Avropanı tətbiqətindən, NATO-nun, Ümumdünya Gəmərlik Teşkilatının, Dünya Bankının yüksəkseviyli nümayəndələrinin qəbul etməsi barədə xəbərlər verilib.

Öxucu bu kitabda Azərbaycan Prezidentinin 28 May - Respublika Günü münasibəti keçirilmiş rəsmi qəbulu nitqinin metni, XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının açılışında, Bakıda bir sıra infrastruktur obyektlərinin, paytaxt Pirallahi rayonundan məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinin açılış mərasimlərində iştirakı, həmçinin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirə haqqında informasiyalarda tanış ola bilər.

Prezident İlham Əliyevin "Xan sarayı ilə birge Şəkinin tarixi mərkəzi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibəti Azərbaycan qələmənə təbliğatı, "Tarixi şəhərlər küləvi turizm" beynəlxalq memarlıq forumunun, "Bakı ürək günləri" VI Beynəlxalq Kongressinin və Avrasiya Ürkə-Damar

Cərrahları Cəmiyyətinin XV konfransının, Ümumdünya Gəmərlik Teşkilatının, Informasiya Texnologiyaları və Texnoloji Innovasiyalar Konfrans və Sergisinin, "Dinlərərəs və sivilizasiyalararası əməkdaşlıq" məsələlərindən keçiriləcək. Bu səhərənəqədən təqdimatlıdır. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, keçən ilin sonunda Rusiya-Azərbaycan səhərəndən təqdimatlıdır. Astara şəhərindən İran səhərəndən qədər yaxşılaşdırılması eminim ki, tam başa çatacaqdır. Hərçinin Gence-Gürçüstən səhərəndən təqdimatlıdır. Azərbaycanın qədər yaxşılaşdırılması deməkdir. Rusiya səhərəndən təqdimatlıdır. Bu təqdimatlıdır. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, keçən ilin sonunda Rusiya-Azərbaycan təqdimatlıdır. Astara-Rəsəd mərakeşindən qədər yaxşılaşdırılması deməkdir. Turistlərin artması ölkəye valyuta daxil olmalarını artırır.

İrələmə başçısı bütövlükde əməkdaşlığı genişləndirilmesini, o cümlədən təqdimatlıdır. Azərbaycan Respublikası səhərəndən təqdimatlıdır. Azərbaycanın inkişaf etdirilməsi istiqamətindən öncəliş işlər gərək. Avtomobil strukturunun inşası edilir. Azərbaycanın dörd zolaqası genisliyətindən istiqamətindən təqdimatlıdır. Bu təqdimatlıdır. Bəzən qədər yaxşılaşdırılması deməkdir. Turistlərin artması ölkəye valyuta daxil olmalarını artırır.

Ümumiyətə, Azərbaycan bölgələri Şimal-Çənub, Şimal-Qərbi istiqamətlərindən yüksək məsələlərə gələnlər yaxşılaşdırılmalıdır. Bu baxımdan də əməkdaşlıqın təqdimatlıdır. Körpünün tikintisinin icrasının bundan sonra da diqqət mərkəzində olmasına vəcibliyini bildirib.

Flora SADIQLI,
"Azərbaycan"

Ötən ilin iqtisadi uğurları Azərbaycanın xarici ticarət əlaqələrini daha da genişləndirmişdir



İlham Əliyev Paşinyanı növbəti dəfə ifşa etdi

Ermənistan 2019-cu il məyusluq və ümidsizlik ovqatında, sosial-iqtisadi böhran, siyasi xaos və dərinləşən məqrasiya problemi ilə başa vurdu

Əvvəl 1-ci sah.

İşgala son qoyulmasa, iflas qəçiləlməzdir

İndi dünya məyandasında da birmənali qəbul olunan heqiqit budur ki, işğal siyasetinə son qoymayaçağı, təqdisdə qarşılaşdırmaqda Ermenistandan da ha böyük problemlər gözölür. Həkimiyətin deyişimi ilə nəticələnmis inqilab eyforiyası bildikdən sonra Ermenistanda mövcud sosial-iqtisadi problemlər həmişə olduğunu kimi 2019-cu ilde də on plana çıxıb. İndi cəmiyyət yeni həkimiyətindən üzəldikdə səsli çatınıkların hallini tələb edir. Amma bunun üçün lazımi resurslar olmadıqdan ölkəni aksiyalar, tətiller bürüyür.

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidentinin yanında 2019-cu ilin yekunlarına hesab olunmuş müşavirəne çıxış zamanı bu məvzuşa toxunur dövlət başçısı İlham Əliyev də öten il Azərbaycan ve Ermənistanın makroiqtsisidən və retying göstəricilərinin müqayisəsinə aparıb:

- Azərbaycanın ümumi daxili məhsulu 47,6 milyard dollar, Ermənistan da ise 13 milyard dollar;
- Alıcılıq qabiliyyətinə görə Azərbaycan (187 milyard dollar), Ermənistanın (33 milyard dollar) 5,6 dəfə üstündür;
- Adambəsən düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistan da 4500 dollar;
- Alıcılıq qabiliyyətinə görə adambəsən düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistan da ise 11 min dollar;
- Vələyata ehtiyatlarında ferg 25 dəfədir. Azərbaycanda 51 milyard dollar, Ermənistan da 2 milyard dollarlardır;
- Xarici ticarət dövriyyəsində iki ölkə arasında fərqli 4,5 dəfədir. Azərbaycanda 33,6 milyard dollar, Ermənistan da 7,4 milyard dollarlardır;
- İxracda fərg 8,1 dəfədir - Azərbaycan 19,6 milyard dollar, Ermənistan 2,4 milyard dollar;
- Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistan da manfi saldo 2,6 milyard dollar;
- Sərməye qoymusunda ferg 15 dəfədir. Keçən il Azərbaycana 13,5 milyard dollar qoymulub, Ermənistan 900 milyon dollar;
- Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizi təşkil edir, Ermənistan da 40 faizdən çoxdur;
- Vələyata ehtiyatlarında Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə, Ermənistan da xarici dövlət borcu vələyata ehtiyatlarından 2,3 dəfə çoxdur;
- Adambəsən düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistan da 1900 dollar.

Yuxarıdakı rəsmi rəqəmlərdən görünlüy kimi, Ermənistanın yeni iqtidarı da öten müddət ərzində iqtisadi problemlər həll edə bilməyib. Əvvəl Rusiya və digər ölkələrin hesabına yaşayan Ermənistanın indinindən də xaricən asıl veziyətdədir. Xarici ianə və yaradımların kesləcisi təqdisdə Ermenistanın da böyük sefəletə sürüklenəcəyi şəkisizdir. Əhalinin getdikcə dərinleşen sosial problemləri, əsizlik, xarici sermayenin az olması, istehsalın yoxluğu veziyəti dəha da ağırlaşdırır. Ölkənin istehsalı əsasən dağ-məden və kimya saneyinə cərsəvisində olub ki, hazırda burada da ciddi tənəzzül hökm sürür. Bu sahələr əsasən Rusiya, İran şirkətlərinin nəzarətdindən və böyük əksəryetinin fealiyyəti dayanıb.

“...Ermənistanda sıfır”

2019-cu il Ermənistan üçün sosial-iqtisadi, içtimai-siyasi müstəvidə veziyətin dəha da gərginləşməsi ilə xarakterizə olundu. Proqnozlar göstərir ki, əhalinin maddi rəfah halının pisləşməsi, daxili və xarici siyasetdə qeydə alınan uğursuzluqlar cari ilde de davam edəcək. Çünkü problemlərin çözümü üçün Paşinyan həkimiyətinin konkret siyasi proqramı yoxdur.

Əməkhaqları və pensiyalara dair məlumatda Azərbaycanla müqayisədə ortaya çıxan aşağıdakı fərq ise Ermənistanda mövcud sosial-iqtisadi durumun hənsi seviyəndə olduğunu və əhalinin yaşayışının dəha böyük sərtlət pisləşməsini göstərir:

- Azərbaycanda orta əməkhaqqı 425 dollar, Ermənistan da 369 dollar təşkil edir;
- Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerədir;
- Minimum pensiya Azərbaycanda 118 dollar, Ermənistan 55 dollar;
- Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerədir;
- Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan onuncu, yeni axırıcı yerədir;
- Orta pensiya Azərbaycanda 154 dollar, Ermənistan da 84 dollar;
- MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan sekizincisi yerədir;
- Ortalıq pensiyasının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan onuncu yerədir;

- Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistan da 24 faizdir;
- 2019-cu ilde şəhid ailələrini və mühərbi əllilərinə Azərbaycanda 934 mənzil verilib, Ermənistan da sıfır;
- Bütövlükde şəhid ailələrini və mühərbi əllilərinə 7590 mənzil verilib, Ermənistan da isə bəle program mövcud deyil;
- 2019-cu ilde şəhid ailələrini və mühərbi əllilərinə 600 avtomobil verilib, Ermənistan da sıfır;
- Bütövlükde şəhid ailələrini və mühərbi əllilərinə 6750 avtomobil verilib, Ermənistan da sıfır.

Göründüyü kimi, hadiselerin inkişaf axarı bu nəticəye gelməye esas verir ki, bütün regional layihələrdən ənəvanan qalan Ermənistanda hazırlı sosial partlayış ərefəsindən, əhalinin sosial durumu düzülmər həddə qatmaqdır. Bütün burlar paralel olaraq işğalçı ölkəde insan hüquqları ilə bağlı durum da getdikcə daha acımacılıq xarakter alır.

İşğalçı ənəvanan təhlükəsizlik sistemini ekspertlər Ermənistanda silahlı qüvvələrindən veziyətin heqiqətən etibarla ona qəbul etməmişdir. Onlar hesab edirlər ki, əslətlər aparılması, onsuza də pis veziyətənən Ermənistanda ordusu da səhər tənəzzülə üzrə yaracacaq. Hazırda isə işğalçı ölkənin silahlı qüvvələrində hökm sürən anarxiya onu quruma aparır.

Rəsmi açılanan məlumatən görə, öten ilin 9 ayı ərzində Ermənistanda silahlı qüvvələrinin 39 hərbçi ölü. İşğalçı ölkəde 16 hərbçi xidmət zamanı, 23 hərbçi qulluqlu işa qeyri-müyyəyen şəraitdə dünyasını dəyişib. Belə fakturun çoxluğu fonunda aydın görünür ki, ölkəde ordunun çöküşü evvelki dinamika ilə müqayisədən fərqlidir.

Döyüş itkilərindən əlavə, Ermənistanda orduşundan baş veren ferarilik, ölüm, döyülmə, rüşvet, korrupsiya, intihar, tecavüz və digər nizamnaməndən karəllərin sayı defələrlə artıb. Əvvəlki kimi, erməni ordusu daxildə çox ciddi qütbəşmeye maruzdur, regionallıq mərasiməsi bu silahlı qüvvələrin durumunu dağda ağırlaşdırır. Komandörlerin tərəfindən herbi hissələrdən herbi qulluqçuların qanunsuz yolla pül məqabildindən ay ərzində herbi hissədən kenara buraxılışlı halları hədə də davam etməkdədir.

Azərbaycan 10-cu, Ermənistan 59-cudur

Bu gün birmənali qəbul olunan heqiqit kimi, işğal siyasetinə son qoymayaçağı teqdirdə qarşıda dövr ərzində Ermənistana daha böyük problemlər gözölür. Azərbaycan hem iqtisadi, hem hərbçi, hem də demografik cəhətdən Ermənistani üstələmkədə davam edir. Bundan əlavə, ölkəmiz öten dövr ərzində yeni global enerji və naqışlı layihələrinə start verməklə Ermənistannın teknidini dəha da derinləşdirir.

Burada nezər almış lazımdır ki, Azərbaycan diplomatiyası uğurlu adımları ilə konkret aspektlər üzrə dövr ərzindən bir çox dövletlər ilə səmərəli əməkdaşlıq sistemi yaradır. Ermənistanda isə işğal siyasetinə görə bəsi sistemdən ənəvanan qalır. Ölkəde aqılıq və felakət hökm sürür.

Bunlar Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqəbatlılıq hesabında da öz əksini tapıb:

- İqtidarı unzum müdafiəli strategiyasına görə Azərbaycan dünyada onuncu, Ermənistana 59-cu yerədir;
- İqtidarı siyasi sabitliyi temin etməsi - Azərbaycan 11-ci, Ermənistana 58-ci yerədir;
- Məhkəmə azadlığı - Azərbaycan 39-cu, Ermənistana 67-ci yerədir;
- Polis orqanlarına etməd - Azərbaycan 30-cu, Ermənistana 44-ci yerədir;
- Yolların keyfiyyəti - Azərbaycan 27-ci, Ermənistana 91-ci yerədir;
- Dəmir yolu xidmətlərinin səmərəlliyyi - Azərbaycan dünyada məyandasında 11-ci, Ermənistana 67-ci yerədir;
- Hava yolları xidmətlərinin səmərəlliyyi - Azərbaycan 12-ci, Ermənistana 67-ci yerədir;

- Internet istifadəçilərinin sayına, yeni əhali üzrə payına görə fəzəl Azərbaycan 43-cü, Ermənistana 77-ci yerədir;

- İqtidarı parətiblərini - Azərbaycan 13 medal (4 qızıl) qazanıb, Ermənistana 3 medall (bir qızıl) elədə edib;

- 2016-cı Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal, Ermənistana 4 medal elədə edib;

- İqtidarı siyasi sabitliyi temin etməsi - Azərbaycan 11-ci, Ermənistana 58-ci yerədir;

- Məhkəmə azadlığı - Azərbaycan 39-cu, Ermənistana 67-ci yerədir;

- Polis orqanlarına etməd - Azərbaycan 30-cu, Ermənistana 44-ci yerədir;

- Yolların keyfiyyəti - Azərbaycan 27-ci, Ermənistana 91-ci yerədir;

- Dəmir yolu xidmətlərinin səmərəlliyyi - Azərbaycan dünyada məyandasında 11-ci, Ermənistana 67-ci yerədir;

- Hava yolları xidmətlərinin səmərəlliyyi - Azərbaycan 12-ci, Ermənistana 67-ci yerədir;

- İnternet istifadəçilərinin sayına, yeni əhali üzrə payına görə fəzəl Azərbaycan 43-cü, Ermənistana 77-ci yerədir;

- İqtidarı unzum müdafiəli strategiyasına görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Minimum pensiya Azərbaycanda 118 dollar, Ermənistana 55 dollar;

- Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Ortalıq pensiya Azərbaycanda 154 dollar, Ermənistana 84 dollar;

- MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistana 55 dollar;

- Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Ortalıq pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- İstehsalı əsasən dağ-məden və kimya saneyinə cərsəvisində olub ki, hazırda burada da ciddi tənəzzül hökm sürür. Bu sahələr əsasən Rusiya, İran şirkətlərinin nəzarətdindən və böyük əksəryetinin fealiyyəti dayanıb.

- Azərbaycanın ümumdünya İqtisadi Forumunun qlobal rəqəbatlılıq hesabında da öz əksini tapıb:

- İqtidarı unzum müdafiəli strategiyasına görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Minimum pensiya Azərbaycanda 118 dollar, Ermənistana 55 dollar;

- Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Ortalıq pensiya Azərbaycanda 154 dollar, Ermənistana 84 dollar;

- MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistana 55 dollar;

- Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Ortalıq pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Ortalıq pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Ortalıq pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Ortalıq pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;

- Ortalıq pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistana 369 dollar təşkil edir;



Görkəmlı alım və ictimai xadim

Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində müəllim ailəsində anadan olmuş, 1966-cı ildə orta məktəbi medalla bitmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti əla qiyomlularla başa vurudan sonra təyinatın Ümumittifatlı Elmi-Tədqiqat Olefifinlər İnstitutuna göndərildi.

1973-cü ilde M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Üzvi kimya" ixtisası üzrə əyanı aspiranturasına qəbul olmuş və 1976-cı ilde akademik N.S.Zeyirovun rəhbərliyi ilə orada "İkiqat rəbitlərə birləşmə reaksiyalarında sulfenliklərin elektrifikasiyin artırılmasının yeni metodu" mövzusunda namizədiç dissertasiyasını müdafiə etmişdir. Həmin ilden Bakı Dövlət Universitetində elmi-pedaqoji fealiyyətə başlamış, 1993-cü ilədək bu nüfuzlu allı təhsil ocağında baş elmi işçi, bas müəllim, universitetin tədris hissəsinin müdürü, dekan müəvini vəzifələrində çalışmışdır. Abel Məhərrəmov 1991-ci ilde doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ilde ona üzvi kimya ixtisası üzrə professor adı təqdim edilmişdir. A.Məhərrəmov 1995-1996-cı illərdə ABS-də uzunmüddətli program və layihələr çərçivəsində elmi ezaamlyyədə olmuşdur. Tanınmış alim 1993-cü ilden 1999-cu ilin yanvar ayınınadək BDU-nun Kimya fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1999-2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır.

Akademik Abel Məhərrəmov üzvi kimya ve neft kimyası sahələrində geniş tədqiqatlar aparan, onu yeni biliklər zənginləşdirən, elmi məktəb yaradınan tanınmış kimyager almışdır. Onun rəhbərliyi ilə BDU-nun üzvi kimya ixtisası üzrə professor adı təqdim edilmişdir. A.Məhərrəmov 1995-1996-cı illərdə ABS-də uzunmüddətli program və layihələr çərçivəsində elmi ezaamlyyədə olmuşdur. Tanınmış alim 1993-cü ilden 1999-cu ilin yanvar ayınınadək BDU-nun Kimya fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1999-2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır.

Akademik Abel Məhərrəmov üzvi kimya ve neft kimyası sahələrində geniş tədqiqatlar aparan, onu yeni biliklər zənginləşdirən, elmi məktəb yaradınan tanınmış kimyager almışdır. Onun rəhbərliyi ilə BDU-nun üzvi kimya ixtisası üzrə professor adı təqdim edilmişdir. A.Məhərrəmov 1995-1996-cı illərdə ABS-də uzunmüddətli program və layihələr çərçivəsində elmi ezaamlyyədə olmuşdur. Tanınmış alim 1993-cü ilden 1999-cu ilin yanvar ayınınadək BDU-nun Kimya fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1999-2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır.

Akademik Abel Məhərrəmovun in-diyyedək 24 monoqrafiya, 54 dörslik və dörs vesaiti, 55 ixtirası dərc edilmişdir. Onun yaradılan əsərləri xarici xaric elmi jurnalarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Rötyer agentliyinin siyahısına daxil olan jurnalarda 367 elmi məqaləsi cap olunmuşdur. Həmin məqalələrə olan istinadları sayı 1330, "H" indeksi üzrə göstəricisi 20-dür ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərden biridir. Alimin bilavasitə rəhbərliyi ilə 70-dən çox alim (50-dən çox elmlər namizədi (felsefe doktoru) və 20-dən

çox elmlər doktoru) dissertasiya işləri-նda uğurla müdafiə etmişdir.

Akademik Abel Məhərrəmov kimyanın müxtəlif sahələri üzrə tədqiqat işləri aparmış və aşağıdakı istiqamətlər üzrə Azərbaycanda elmi məktəblər yaratmışdır: "Doping effekti" kimya nənə sintez metodu, kovalent rəbitlərin aktivlaşmasından qeyri-kovalent rəlaqlərin rolü, koordinasiyon və metalizvi birləşmələrin sintezi və dizaynında halogen-halogen qeyri-kovalent rəlaqlərin rolü, katalizdə qeyri-kovalent və koordinasiyon qarşılıqlı rəlaqlərin yaratdırıcı sinergetik effektlər, nənə üzvi və polimer nano-kompozitlərin sintezi və tətbiqi.

Elmi uğurlarına görə adı 1999-cu ilde İngilterənin Kembriy Beynəlxalq Biografiya Mərkəzinin "XX əsrin 2000 gərkəmi alımı" kataloqunda daxil edilmiş, ötən yüzilliyin ən gərkəmi alımlarından biri sayılmışdır. Yüksek elmi seviyyəsinə, idarəcilik keyfiyyətlərinə nəzərə alan Ulu Önder Heydər Əliyev 1999-cu ilin yanvarının 11-də Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsinə təyin etmişdir və 2018-ci ilə qədər bu vəzifəyə məsuliyətə yanaşan Abel müəllim universitetin nüfuzunu dünya seviyyəsinə cətdirmək üçün müümü-iş işlərini görülmüşdür. Elm və təhsilin inkişafında nüfuzlu rəlaqlərinin əsası, 11 fevral 2000-ci ilde "Ömərək elm xadimi" fəxri adına layiq görülmüşdür.

Rəktörlük etdiyi illərdə Abel Məhərrəmovun rəhbərliyi altında universitetdə təhsilin mezmuni və formaca yeniləşdirilməsi, aparıcı ölkələrin təcrübəsinin menimsənilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bu nüfuzlu allı təhsil ocağında icimai fealiyyət, gəncərin BDU-nun elmə həyatında və idarəciliyində rolü yüksəlmüşdür.

Eyni zamanda dünya məqyasında universitetin mövqeləri möhkəmənmiş, elmi-pedaqoji kadrların beynəlxalq elmən fəaliyyətlərində iştirak etmişdir.

Akademik Abel Məhərrəmovun in-diyyedək 24 monoqrafiya, 54 dörslik və dörs vesaiti, 55 ixtirası dərc edilmişdir. Onun yaradılan əsərləri xarici xaric elmi jurnalarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Rötyer agentliyinin siyahısına daxil olan jurnalarda 367 elmi məqaləsi cap olunmuşdur. Həmin məqalələrə olan istinadları sayı 1330, "H" indeksi üzrə göstəricisi 20-dür ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərden biridir. Alimin bilavasitə rəhbərliyi ilə 70-dən çox alim (50-dən çox elmlər namizədi (felsefe doktoru) və 20-dən

çox elmlər doktoru) dissertasiya işləri-նda uğurla müdafiə etmişdir.

Akademik Abel Məhərrəmovun karakterində miqyaslı iş qeyri-həmisi ol-muşdur. O, adamlarla, əhatəsi ilə her məzvudluqdan müasir Fiziki-Kimyevi Tədqiqatlar Mərkəzi yaradılmışdır. Akademik Abel Məhərrəmovun teşəbbüsündən əlli yəni bir istiqamət - qeyri-kovalent rəlaqlər hesabına zərif-üzvi sintezi mürükəbələrinin qurulmasına və monokristalların formalşamasında bu rəlaqlərin rolunu aradı.

Akademik Abel Məhərrəmovun in-diyyedək 24 monoqrafiya, 54 dörslik və dörs vesaiti, 55 ixtirası dərc edilmişdir. Onun yaradılan əsərləri xarici xaric elmi jurnalarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Rötyer agentliyinin siyahısına daxil olan jurnalarda 367 elmi məqaləsi cap olunmuşdur. Həmin məqalələrə olan istinadları sayı 1330, "H" indeksi üzrə göstəricisi 20-dür ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərden biridir. Alimin bilavasitə rəhbərliyi ilə 70-dən çox alim (50-dən çox elmlər namizədi (felsefe doktoru) və 20-dən

çox elmlər doktoru) dissertasiya işləri-նda uğurla müdafiə etmişdir.

Akademik Abel Məhərrəmovun karakterində miqyaslı iş qeyri-həmisi ol-muşdur. O, adamlarla, əhatəsi ilə her məzvudluqdan müasir Fiziki-Kimyevi Tədqiqatlar Mərkəzi yaradılmışdır. Akademik Abel Məhərrəmovun teşəbbüsündən əlli yəni bir istiqamət - qeyri-kovalent rəlaqlər hesabına zərif-üzvi sintezi mürükəbələrinin qurulmasına və monokristalların formalşamasında bu rəlaqlərin rolunu aradı.

Akademik Abel Məhərrəmovun in-diyyedək 24 monoqrafiya, 54 dörslik və dörs vesaiti, 55 ixtirası dərc edilmişdir. Onun yaradılan əsərləri xarici xaric elmi jurnalarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Rötyer agentliyinin siyahısına daxil olan jurnalarda 367 elmi məqaləsi cap olunmuşdur. Həmin məqalələrə olan istinadları sayı 1330, "H" indeksi üzrə göstəricisi 20-dür ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərden biridir. Alimin bilavasitə rəhbərliyi ilə 70-dən çox alim (50-dən çox elmlər namizədi (felsefe doktoru) və 20-dən

çox elmlər doktoru) dissertasiya işləri-նda uğurla müdafiə etmişdir.

Akademik Abel Məhərrəmovun karakterində miqyaslı iş qeyri-həmisi ol-muşdur. O, adamlarla, əhatəsi ilə her məzvudluqdan müasir Fiziki-Kimyevi Tədqiqatlar Mərkəzi yaradılmışdır. Akademik Abel Məhərrəmovun teşəbbüsündən əlli yəni bir istiqamət - qeyri-kovalent rəlaqlər hesabına zərif-üzvi sintezi mürükəbələrinin qurulmasına və monokristalların formalşamasında bu rəlaqlərin rolunu aradı.

Akademik Abel Məhərrəmovun in-diyyedək 24 monoqrafiya, 54 dörslik və dörs vesaiti, 55 ixtirası dərc edilmişdir. Onun yaradılan əsərləri xarici xaric elmi jurnalarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Rötyer agentliyinin siyahısına daxil olan jurnalarda 367 elmi məqaləsi cap olunmuşdur. Həmin məqalələrə olan istinadları sayı 1330, "H" indeksi üzrə göstəricisi 20-dür ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərden biridir. Alimin bilavasitə rəhbərliyi ilə 70-dən çox alim (50-dən çox elmlər namizədi (felsefe doktoru) və 20-dən

çox elmlər doktoru) dissertasiya işləri-նda uğurla müdafiə etmişdir.

Akademik Abel Məhərrəmovun karakterində miqyaslı iş qeyri-həmisi ol-muşdur. O, adamlarla, əhatəsi ilə her məzvudluqdan müasir Fiziki-Kimyevi Tədqiqatlar Mərkəzi yaradılmışdır. Akademik Abel Məhərrəmovun teşəbbüsündən əlli yəni bir istiqamət - qeyri-kovalent rəlaqlər hesabına zərif-üzvi sintezi mürükəbələrinin qurulmasına və monokristalların formalşamasında bu rəlaqlərin rolunu aradı.

Akademik Abel Məhərrəmovun in-diyyedək 24 monoqrafiya, 54 dörslik və dörs vesaiti, 55 ixtirası dərc edilmişdir. Onun yaradılan əsərləri xarici xaric elmi jurnalarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Rötyer agentliyinin siyahısına daxil olan jurnalarda 367 elmi məqaləsi cap olunmuşdur. Həmin məqalələrə olan istinadları sayı 1330, "H" indeksi üzrə göstəricisi 20-dür ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərden biridir. Alimin bilavasitə rəhbərliyi ilə 70-dən çox alim (50-dən çox elmlər namizədi (felsefe doktoru) və 20-dən

çox elmlər doktoru) dissertasiya işləri-նda uğurla müdafiə etmişdir.

Akademik Abel Məhərrəmovun karakterində miqyaslı iş qeyri-həmisi ol-muşdur. O, adamlarla, əhatəsi ilə her məzvudluqdan müasir Fiziki-Kimyevi Tədqiqatlar Mərkəzi yaradılmışdır. Akademik Abel Məhərrəmovun teşəbbüsündən əlli yəni bir istiqamət - qeyri-kovalent rəlaqlər hesabına zərif-üzvi sintezi mürükəbələrinin qurulmasına və monokristalların formalşamasında bu rəlaqlərin rolunu aradı.

Akademik Abel Məhərrəmovun in-diyyedək 24 monoqrafiya, 54 dörslik və dörs vesaiti, 55 ixtirası dərc edilmişdir. Onun yaradılan əsərləri xarici xaric elmi jurnalarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Rötyer agentliyinin siyahısına daxil olan jurnalarda 367 elmi məqaləsi cap olunmuşdur. Həmin məqalələrə olan istinadları sayı 1330, "H" indeksi üzrə göstəricisi 20-dür ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərden biridir. Alimin bilavasitə rəhbərliyi ilə 70-dən çox alim (50-dən çox elmlər namizədi (felsefe doktoru) və 20-dən

çox elmlər doktoru) dissertasiya işləri-նda uğurla müdafiə etmişdir.

Akademik Abel Məhərrəmovun karakterində miqyaslı iş qeyri-həmisi ol-muşdur. O, adamlarla, əhatəsi ilə her məzvudluqdan müasir Fiziki-Kimyevi Tədqiqatlar Mərkəzi yaradılmışdır. Akademik Abel Məhərrəmovun teşəbbüsündən əlli yəni bir istiqamət - qeyri-kovalent rəlaqlər hesabına zərif-üzvi sintezi mürükəbələrinin qurulmasına və monokristalların formalşamasında bu rəlaqlərin rolunu aradı.

Akademik Abel Məhərrəmovun in-diyyedək 24 monoqrafiya, 54 dörslik və dörs vesaiti, 55 ixtirası dərc edilmişdir. Onun yaradılan əsərləri xarici xaric elmi jurnalarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Rötyer agentliyinin siyahısına daxil olan jurnalarda 367 elmi məqaləsi cap olunmuşdur. Həmin məqalələrə olan istinadları sayı 1330, "H" indeksi üzrə göstəricisi 20-dür ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərden biridir. Alimin bilavasitə rəhbərliyi ilə 70-dən çox alim (50-dən çox elmlər namizədi (felsefe doktoru) və 20-dən

çox elmlər doktoru) dissertasiya işləri-նda uğurla müdafiə etmişdir.

Akademik Abel Məhərrəmovun karakterində miqyaslı iş qeyri-həmisi ol-muşdur. O, adamlarla, əhatəsi ilə her məzvudluqdan müasir Fiziki-Kimyevi Tədqiqatlar Mərkəzi yaradılmışdır. Akademik Abel Məhərrəmovun teşəbbüsündən əlli yəni bir istiqamət - qeyri-kovalent rəlaqlər hesabına zərif-üzvi sintezi mürükəbələrinin qurulmasına və monokristalların formalşamasında bu rəlaqlərin rolunu aradı.

Akademik Abel Məhərrəmovun in-diyyedək 24 monoqrafiya, 54 dörslik və dörs vesaiti, 55 ixtirası dərc edilmişdir. Onun yaradılan əsərləri xarici xaric elmi jurnalarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Rötyer agentliyinin siyahısına daxil olan jurnalarda 367 elmi məqaləsi cap olunmuşdur. Həmin məqalələrə olan istinadları sayı 1330, "H" indeksi üzrə göstəricisi 20-dür ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərden biridir. Alimin bilavasitə rəhbərliyi ilə 70-dən çox alim (50-dən çox elmlər namizədi (felsefe doktoru) və 20-dən

çox elmlər doktoru) dissertasiya işləri-նda uğurla müdafiə etmişdir.

Akademik Abel Məhərrəmovun karakterində miqyaslı iş qeyri-həmisi ol-muşdur. O, adamlarla, əhatəsi ilə her məzvudluqdan müasir Fiziki-Kimyevi Tədqiqatlar Mərkəzi yaradılmışdır. Akademik Abel Məhərrəmovun teşəbbüsündən əlli yəni bir istiqamət - qeyri-kovalent rəlaqlər hesabına zərif-üzvi sintezi mürükəbələrinin qurulmasına və monokristalların formalşamasında bu rəlaqlərin rolunu aradı.

Akademik Abel Məhərrəmovun in-diyyedək 24 monoqrafiya, 54 dörslik və dörs vesaiti, 55 ixtirası dərc edilmişdir. Onun yaradılan əsərləri xarici xaric elmi jurnalarda olmaqla, 1200-dən artıq elmi məqalə və tezisi, həmçinin Tomson Rötyer agentliyinin siyahısına daxil olan

